

“Maarifpərvərlik”
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyası
(MAGİYA) ictimai birliyi



“Education”
Public Support Association
of Youth of Azerbaijan
(EPSAYA) public union

Azərbaycan Respublikası, AZ 42 00, Lənkəran şəhəri, Qala Xiyabanı 12,
E-mail: magiya_ngo@yahoo.com, Tel.: (+ 994 25) 255 09 04, Mob.: (+ 994 55) 792 44 42

PRESS-RELİZ – 2011

MAGİYA ictimai birliyi 2011-ci il ərzində müxtəlif hökumət və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq çərçivəsində aşağıdakı layihələri (tədbirləri) uğurla həyata keçirmişdir:

1. 10-12 fevral “Əqli və Fiziki Cəhətdən Qüsurlu Uşaqlar üçün Xüsusi İnternet Məktəbi”nin şagirdləri üçün **“Yeniyyətə və gənclərin həyat bacarıqlarının inkişafı”** mövzusunda 3 günlük təlim kursu keçirilmişdir. Təlim kursunda iştirak edən 20 şagirdə təlim ərzində “düzgün qidalanma və sağlam inkişaf, ibtidai kompüter bilikləri və internet, zərərli vərdislər – siqaret və alkoqolizm, o cümlədən HIV/AIDS və narkomaniya, insan alveri – uşaq əməyinin istismarı, erkən nikahlar və ailədaxili zorakılıq” haqqında geniş məlumat verilmiş və sonunda bütün iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir.



2. 17-19 fevral tarixlərində “Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evi”nin ndə “Lənkəran Peşə Liseyi” və “Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evi”nin müəllim, habelə təlimatçı və tərbiyəçiləri üçün **“Həyatı Bacarıqların Tədrisi”** mövzusunda 3 günlük təlim kursu keçirilmişdir. Təlim kursunda hər bir müəssisədən 10 nəfər olamqla ümumilikdə 20 nəfər iştirakçıya təlim ərzində “2010-cu il ərzində “Yeniyyətlər üçün Həyat Bacarıqlarının İnkişafı”

layihəsinin gedişatı ilə əlaqədar MAGİYA ictimai birliyinin təqdimatı, İbtidai kompüter bilikləri və internet, CV formaları və intervü, zərərli vərdişlər – siqaret və alkoqolizm, o cümlədən HİV/AİDS və narkomaniya, insan alveri – uşaq əməyinin istismarı, erkən nikahlar və ailədaxili zorakılıq, habelə Gender, Tolerantlıq və Stereotiplər” haqqında geniş məlumat verilmiş və sonunda bütün iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir.



3. 24 fevral tarixində Lənkəran Dövlət Universiteti, Lənkəran Dövlət Humanitar Kolleci və Lənkəran Tibb Kollecinin 40-a yaxın tələbələri üçün Lənkəran şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə Lənkəran Gənclər Evinə **“Xocalı soyqırımının tanındılmasında gənclərin səfərbərliyi”** adlı dəyirmi-masa təşkil olunmuşdur.



4. 15 mart tarixində “Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evi”, “Lənkəran Peşə Liseyi” və “Əqli və Fiziki Cəhətdən Qüsurlu Uşaqlar üçün Xüsusi İnternat Məktəbi”nin şagirdləri üçün Lənkəran Məşğulluq Mərkəzinin əməkdaşları ilə birgə “Lənkəran Gənclər Evinə”də **“Yeniyyətə və Gənclərin Həyat**

Bacarıqlarının İnkişafı” mövzusunda mübadilə görüşü təşkil olunmuşdur. Görüşdə 30 nəfərdən artıq şagird iştirak etmişdir. İştirakçılara Lənkəran Məşğulluq Mərkəzi, işə düzəlmə qaydaları və sənədləşmə prosedurları, habelə şirkətlər və onların elan etdiyi vakansiyalar barədə geniş məlumat verilmişdir. Bununla yanaşı iştirakçılara habelə CV (Tərcüme-yi-hal) və interview (müsahibə) haqqında ümumi məlumat, eləcə də, bu istiqamətdə müvafiq uğur hekayələrinin təqdimatları keçirilmişdir.



5. 17-19 mart tarixlərində “Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evi”nin şagirdləri üçün ***“Yeniyetmə və Gənclərin Həyat Bacarıqlarının İnkişafı”*** mövzusunda 3 günlük təlim kursu keçirilmişdir. Təlim kursunda iştirak edən 20 şagirdə təlim ərzində “düzgün qidalanma və sağlam inkişaf, ibtidai kompüter bilikləri və internet, zərərli vərdişlər – siqaret və alkoqolizm, o cümlədən HIV/AIDS və narkomaniya, insan alveri – uşaq əməyinin istismarı, erkən nikahlar və ailədaxili zorakılıq” kimi mövzular barədə geniş məlumat verilmiş və sonda bütün iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir.



6. 07-08 aprel tarixində “Əqli və Fiziki Cəhətdən Qüsurlu Uşaqlar üçün Xüsusi İnternat Məktəbi”nin şagirdləri arasında həyat bacarıqlarının artırılması istiqamətində *İctimai sorğu* həyata keçirilmişdir və bu sorğuların əsasında adı çəkilən müəssisənin yeniyetmə və gəncləri üçün gələcəkdə həyat bacarıqlarının artırılması istiqamətində müvafiq təbirlərin həyata keçirilməsi müəyyənləşdirilmişdir.



7. 25-27 may tarixlərində “Əqli və Fiziki Cəhətdən Qüsurlu Uşaqlar üçün Xüsusi İnternat Məktəbi”ndə “Lənkəran Məşğulluq Mərkəzi” və “Əqli və Fiziki Cəhətdən Qüsurlu Uşaqlar üçün Xüsusi İnternat Məktəbi”nin müəllim, habelə təlimatçı və tərbiyəçiləri üçün *“Həyati Bacarıqların Tədrisi”* mövzusunda 3 günlük təlim kursu keçirilmişdir. Təlim kursunda hər iki müəssisədən təmsil olunan ümumilikdə 20 nəfər iştirakçıya təlim ərzində “2010-cu il ərzində “Yeniyetmələr üçün Həyat Bacarıqlarının İnkişafı” layihəsinin getişi ilə əlaqədar MAGİYA ictimai birliyinin təqdimatı, İbtidai kompüter bilikləri və internet, CV formaları və intervü, zərərli vərdişlər – siqaret və alkoqolizm, o cümlədən HIV/AIDS və narkomaniya, insan alveri – uşaq əməyinin istismarı, erkən nikahlar və ailədaxili zorakılıq, habelə Gender, Tolerantlıq və Stereotiplər” haqqında geniş məlumat verilmiş və sonunda bütün iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir.



8. 09 iyun tarixində “Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evi”, “Lənkəran Peşə Liseyi” və “Əqli və Fiziki Cəhətdən Qüsurlu Uşaqlar üçün Xüsusi İnternat Məktəbi”nin şagirdləri üçün Lənkəran Məşğulluq Mərkəzinin əməkdaşları ilə birgə “Lənkəran Gənclər Evi”ndə **“Yeniyyətə və Gənclərin Həyat Bacarıqlarının İnkişafı”** mövzusunda mübadilə görüşü təşkil edilmişdir. Görüşdə 40 nəfərə yaxın şagird iştirak etmişdir. İştirakçılara Lənkəran Məşğulluq Mərkəzi, işə düzəlmə qaydaları və sənədləşmə prosedurları, habelə şirkətlər və onların elan etdiyi vakansiyalar barədə geniş məlumat verilmişdir. Bununla yanaşı, iştirakçılara CV (Tərcümeyi-hal), intervü (müsahibə) haqqında ümumi məlumat verilmiş və bu istiqamətdə müvafiq uğur hekayələrinin təqdimatları keçirilmişdir.



9. 11 iyun tarixində Lənkəran şəhərində yerləşən “Dalğa” otelində 1 günlük dəyirmi-masa təşkil olunmuşdur. Dəyirmi-masada “Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evi”, “Lənkəran Peşə Liseyi”, “Əqli və Fiziki Cəhətdən Qüsurlu Uşaqlar üçün Xüsusi İnternat Məktəbi” və “Lənkəran Məşğulluq Mərkəzi”nin əməkdaşları, eləcə də, QHT və KİV nümayəndələri iştirak etmişdir. Tədbirin əsas məqsədi 2011-ci il ərzində **“Yeniyyətlər üçün Həyat Bacarıqlarının İnkişafı”**

layihəsinin gedişatı ilə əlaqədar MAGİYA ictimai birliyinin təqdimatının keçirilməsindən, layihə ilə bağlı ictimai müzakirələrin aparılmasından və gələcək fəaliyyət üçün müvafiq təkliflərin hazırlanmasından ibarət olmuşdur.



10.13 iyul tarixində MAGİYA ictimai birliyinin ofisində dəyirmi-masa təşkil edilmişdir. Dəyirmi-masanın təşkilində əsas məqsəd ictimai birlik tərəfindən Lənkəranda həyata keçirilən **“Yeniyyətmələr üçün həyat bacarıqları”** proqramı çərçivəsində nəşr edilən 200 ədəd yeni məlumatlandırıcı bukletlərin təqdimatı olmuşdur. Təqdimat zamanı iştirakçılara (QHT və KİV nümayəndələrinə) 2010 və 2011-ci illər ərzində **“Yeniyyətmələr üçün Həyat Bacarıqları”** proqramının Lənkəranda uğurla reallaşdırılması barədə geniş məlumat verilmişdir.



11.28-30 iyun və 01 iyul tarixlərində Lənkəran rayonunda **“Azərbaycanda QHT-lərə ictimai münasibət”** adlı sosioloji araşdırma aparılmışdır. Həmin araşdırmanın həyata keçirilməsində əsas məqsəd respublikada fəaliyyət göstərən QHT-lərə ictimai münasibəti öyrənmək və təhlil etmək, QHT-lərin icra etdikləri layihələrin sosial təsirini araşdırmaq, ölkədə vətəndaş cəmiyyətinin qurulmasında və sosial-

iqtisadi inkişaf sahəsində QHT-lərin fəaliyyətinə ictimai münasibəti öyrənmək, eləcə də, hökumət və biznes qurumlarının QHT təsisatlarına münasibəti və onların qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması sahəsində mövcud vəziyyəti araşdırmaqdan ibarət olmuşdur. Qeyd edək ki, Lənkəran rayonunda təşkil edilən sosioloji araşdırma və görüşlərdə ümumilikdə 150 nəfərdən çox respondent iştirak etmişdir.



12.19-23 sentyabr tarixlərində “Lənkəran Peşə Liseyi”nin şagirdləri üçün **“Yeniyyətə və Gənclərin Həyat Bacarıqlarının İnkişafı”** mövzusunda 5 günlük təlim kursu keçirilmişdir. Təlim kursunda iştirak edən 25 nəfər şagirdə təlim ərzində “düzgün qidalanma və sağlam inkişaf, ibtidai kompüter bilikləri və internet, zərərli vərdişlər – siqaret və alkoqolizm, o cümlədən HİV/AİDS və narkomaniya, insan alveri – uşaq əməyinin istismarı, erkən nikahlar və ailədaxili zorakılıq” kimi mövzular haqda geniş məlumat verilmiş və sonda bütün iştirakçılara müvafiq sertifikatlar təqdim edilmişdir.



13.24 sentyabr tarixində Lənkəran şəhərində yerləşən “Dalğa” otelində **“Yeniyyətlər üçün Həyat Bacarıqları”** proqramının yekunu ilə əlaqədar 1

günlük dəyirmi-masa təşkil olunmuşdur. Dəyirmi-masada “Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evi”, “Lənkəran Peşə Liseyi”, “Əqli və Fiziki Cəhətdən Qüsurlu Uşaqlar üçün Xüsusi İnternat Məktəbi” və “Lənkəran Məşğulluq Mərkəzi”nin əməkdaşları, eləcə də, QHT və KİV nümayəndələri iştirak etmişdir. Tədbirin əsas məqsədi 2010-2011-ci illər ərzində “Yeniyetmələr üçün Həyat Bacarıqlarının İnkişafı” layihəsinin gedişatı, eləcə də, adı çəkilən layihənin yekunu ilə əlaqədar MAGİYA ictimai birliyinin təqdimatının keçirilməsindən və layihə ilə bağlı yekun ictimai müzakirələrin aparılmasından ibarət olmuşdur.



14.26 sentyabr tarixində Lənkəran şəhərində yerləşən “Dalğa” otelində **“Yeniyetmələr üçün Həyat Bacarıqları”** proqramının yekunu ilə əlaqədar mətbuat konfransı təşkil olunmuşdur. Mətbuat konfransında KİV və QHT nümayəndələri, eləcə də, ictimai birliyin tərəfdaş təşkilatları olan “Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evi”, “Lənkəran Peşə Liseyi”, “Əqli və Fiziki Cəhətdən Qüsurlu Uşaqlar üçün Xüsusi İnternat Məktəbi” və “Lənkəran Məşğulluq Mərkəzi”nin əməkdaşları iştirak etmişdir. Tədbirin məqsədi 2010-2011-ci illər ərzində Lənkəranda “Yeniyetmələr üçün Həyat Bacarıqları” layihəsinin reallaşdırılması, eləcə də, adı çəkilən layihənin yekunu ilə əlaqədar MAGİYA ictimai birliyinin təqdimatının keçirilməsindən və layihə ilə bağlı yekun ictimai müzakirələrin KİV-ə təqdim edilməsindən ibarət olmuşdur.



Məlumat üçün qeyd edilməlidir ki, **“Yeniyetmələr üçün Həyat Bacarıqları”** proqramı Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyi (Lənkəran şəhər Gənclər və İdman İdarəsi) ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirmişdir. Həmin proqramın əsas məqsədi yeniyetmə və gənclərin peşə hazırlığını artırmaq, onların həyat bacarıqlarını inkişaf etdirmək və yaşadıkları müəssisələri tərk etdikdən sonra onlara həyatda müstəqil fəaliyyət göstərmələri üçün yardım göstərməkdən ibarət olmuşdur. Lənkərandə bu layihə çərçivəsində ictimai birliyin tərəfdaş təşkilatları olan “Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evi”, “Lənkəran Peşə Liseyi”, “Əqli və Fiziki Cəhətdən Qüsurlu Uşaqlar üçün Xüsusi İnternat Məktəbi” və “Lənkəran Məşğulluq Mərkəzi”nin şagird, müəllim və işçi heyəti üçün ümumilikdə 3 sosial sorğu, 3 mübadilə görüşü, 3 dəyirmi-masa, 7 təlim kursu və 1 mətbuat konfransı təşkil edilmişdir. Bütün bu tədbirlər ərzində QHT və KİV nümayəndələri də daxil olmaqla, tərəfdaş təşkilatların əməkdaşları və şagirdləri həyat bacarıqlarının inkişafı sahəsində yüksək səviyyədə maarifləndirilmiş və məlumatlandırılmışlar.

MAGİYA ictimai birliyinin Mətbuat Katibliyi,

30 dekabr, 2011-ci il